

UOT 546.77; 541.49; 541.145

**MOLİBDENİN(VI) 2-HİDROKSİ-3-NAFTOY TURŞUSU VƏ ANİLİNLE  
MÜXTƏLİFLİQANDLI KOMPLEKSİNİN TƏDQİQİ**

**Ə.N.Qurbanov, V.Ə.Qurbanova, M.Ə.Əhmədova**

Azərbaycan Dövlət Pedaqoji Universiteti  
Bakı, Ü.Hacıbəyov küç.,34; e-mail: adpu@azri.com

*Molibden (VI) 2-hidroksi-3-naftoy turşusu ( $C_{11}H_6(OH)(COOH)$ ) ilə pH 3,7-5,5-də anion tipli  $[MoO_2(C_{11}H_6(OH)(COO)_2]$ , anilin iştirakı ilə isə  $[MoO_2(C_{11}H_6(OH)COO)_2][C_6H_5NH_3]$  tərkibli müxtəlifliqandlı kompleks (MLK) birləşmə əmələ gətirir. Kompleksin maksimum işıqudması 490 nm, molyar işıqudma əmsali  $1,44 \cdot 10^4$ , davamlılıq sabiti  $lg\beta_k = 20,68$ , pH-in 3,7-5,5 qiymətində alınan xloroform ekstraktında komponentlərinin nisbəti  $MoO_2^{2+}:ONT:An=1:2:2$  kimiidir. Molibdenin (VI) $Fe^{3+}$ ,  $Ti^{4+}$ ,  $W^{6+}$  iştirakı ilə eləcədə onun arpada və içməli suda təyini metodikası işlənmişdir.*

**Açar sözlər:** kompleksəmələgəlmə, molibden (VI), anilin

Molibden(VI) “sərt” Lüis turşusu kimi tərkibində donor atomu oksigen olan üzvi reagentlərlə davamlı və rəngli birləşmələr əmələ gətirir [1]. Orto-fenollar, orto-hidrok-sitürşular zəif turş və neytral mühitdə molibden(VI) ionu ilə zəif sarı və ya sarı-narıncı rəngli kompleks birləşmələr əmələ gətirir. Bu komplekslər anion xarakterli olsada, başqa keçid elementlərinin uyğun komplekslərinə nisbətən suda pis həll olurlar. Molibdenin orto-difenollar və orto-hidrok-sitürşularla kompleksləri hidrofob aminlər və digər yüksək molekulalı kationlarla kompleksləri davamlı və rəngli olub onun fotometrik təyinində əsas yer tutur[2]. Molibden(VI) məhlulda  $\sigma$ - və  $\pi$ -təsir hesabına Mo–O rabitəsi əmələ gətirir və bu rabitə çox davamlı olur. Molibdenin(VI) üzvi reagentlərlə kompleksləri bioloji proseslərdə iştirak edir. Bu tip komplekslər müxtəlif təbiətli nitrogenaza, oksidaza, hidrogenaza fermentlərinin molekulunda aktiv qruplar şəklində fermentativ proseslərdə iştirak edir. Fermentativ proses ferment-toxuma sisteminde elektronun keçidinə əsaslanır. Buna səbəb molibdenin formal oksidləşmə dərəcəsinin +2-dən +6-ya qədər dəyişməsidir [3]. Bundan başqa sulu məhlulda molibdenin kompleksləri protonlaşma və polimerləşmə reaksiyalara asanlıqla daxil olaraq həcmli komplekslər şəklində mövcud olmasıdır. Bununla yanaşı molibdenin mühüm xassəsi

onun məhlulda davamlı akva- və ya akvaoksokompleks əmələ gətirməsidir. Aparduğumuz tədqiqatlar [4,5] göstərdi ki, aromatik hidroksitürşular xelat əmələgətirici reagent olub, amin iştirakı ilə molibdenlə(VI) davamlı və intensiv rəngli komplekslər əmələ gətirir. Molibdenin (VI) fotometrik təyinində əsasən xelat əmələgətirici reagentlərdən istifadə edilir. Donor atomu oksigen və kükürd olan reagentlər molibdenin koordinasion və analitik kimyasında əsas yer tutur. Bu baxımdan aromatik hidroksitürşular və onların törəmələrindən, eləcə də hidroksil qrupunun tiol qrupu ilə əvəz olunan törəmələrindən istifadə olunur [1,2]. Molibdenin(VI) fotometrik təyinində onun fenollar, aromatik hidroksitürşular və hidrofob aminlərlə əmələ gətirdiyi müxtəlifliqandlı komplekslər (MLK) yüksək seçiciliyi ilə fərqlənir[6]. Molibdenin(VI) 2-hidroksi-3 naftoy turşusu (2,3-ONT) ilə eyniliqandlı və anilin(An) iştirakı ilə MLK-i tədqiq olunmamışdır. Molibdenin(VI) 2,3-ONT ilə sarı rəngli kompleksinə anilin(An) əlavə etdikdə xloroformla ekstraksiya olunan narıncı rəngli kompleksin əmələ gəlməsi, sistemdə MLK-in alındığını göstərir. Rənginə, həssaslıq və seçiciliyinə görə molibdenin(VI) MLK onun 2,3-ONT ilə əmələ gətirdiyi eyniliqandlı kompleksindən fərqlənir. Həssas və seçici ekstraksiyalı-fotometrik metod işləmək məqsədilə molibdenin(VI) 2-hidroksi-3-naftoy

turşusu (2,3-ONT), anilin və onun törəmələri-metilanilin (M-An), dimetilanilinlə (DM-An) MLK-i tədqiq olunmuşdur. Aminlər eyni xassə göstərdiyindən anilinin iştirakı ilə molibdenin(VI) 2,3-ONT ilə MLK tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, molibden(VI) 2,3-ONT və An-lə əmələ

gətirdiyi kompleks xloroformla yaxşı ekstraksiya olunur. Təqdim olunan işdə molibdenin(VI) 2-hidroksi-3-naftoy turşusu (2,3-ONT) və anilinlə (An) əmələ gətirdiyi müxtəlif liqandlı kompleksinin(MLK) əmələ gəlmə və ekstraksiya şəraitinin tədqiqinin nəticələri verilmişdir.

### TƏCRÜBİ HİSSƏ

**Məhlul və reagentlər.** Metalə görə qatılığı  $1 \cdot 10^{-3}$  M olan standart molibden(VI) məhlulundan istifadə olunmuşdur. Bu məqsədlə ammonium molibdat  $(\text{NH}_4)_2\text{MoO}_4 \cdot 2\text{H}_2\text{O}$  "K-t" düzündən istifadə edilmişdir. Məhlulda molibdenin miqdarı 8-oksixinolinlə qravimetrik dəqiqləşdirilmişdir [2]. İşçi məhlul, standart məhlulu durulaşdırmaqla hazırlanmışdır. İşdə 2,3-hidroksinaftoy turşusunun natrium düzündən (2,3-ONT Na) suda 0,1 M və anilinin 2M spirtdə məhlullarından istifadə edilmişdir. İstifadə olunmuş reagent və


həllədicilər "K-t" və "X-t" olmuşdur. Bütün təcrübələrdə sabit ion qüvvəsi ( $\mu = 0,1$ ) hesablanmış miqdardır 1,0 M  $\text{KNO}_3$  məhlulu ilə yaradılmışdır. Lazımı mühit yaratmaq üçün asetat bufer məhlulundan istifadə edilmişdir.

**Cihazlar.** Rəngli kompleksin ekstraktı və analitik metodikalar FEK=56M fotoelektrokolorimetri ilə  $l=0,5\text{sm}$  küvetdən istifadə edilərək tədqiq olunmuşdur. Məhlulun su fazada pH-1 pH-673 markalı, şüşə elektroldlu laboratoriya pH metrində ölçülmüşdür.

### NƏTİCƏLƏRİN TƏHLİLİ

**pH-in təsiri.** Molibden(VI) kompleksinin əmələ gəlməsi və çevrilməsi onun hidroksikarbon turşuları ilə olan komplekslərində öyrənilmiş və təhlil aparılaraq müəyyən edilmişdir ki, metalin ion formasında əsas faktor məhlulun pH-dır [2,6]. 2-hidroksi-3-naftoy turşusu [2,3-ONT] zəif ikiəsaslı turşu olub pH-dan asılı olaraq  $\text{H}_2\text{R}$ ,  $\text{HR}^-$  və  $\text{R}^{2-}$  formada ola bilir və  $\text{pH} \geq 3$  qiymətində molibdenlə sarı rəngli suda həll olan birləşmə əmələ gətirir. Qarışığa su əlavə etdikdə çöküntü əmələ gəlir. Bu cür sistemə anilinin spirtdə məhlulunu əlavə etdikdə xloroformda həll olan intensiv narancı rəngli kompleks əmələ gəlir. Molibden pH 3.7-5.5 intervalında 2,3-ONT və An ilə üzvi həllədicilərdə (xloroform, dixloretan, metilenxlorid) həll olan

rəngli birləşmə əmələ gətirir. pH 3.7-5.5-də molibdenin artıq miqdarı olduqda qırmızınarancı rəngli kompleks alınır. Turşuluğun dəyişməsi kompleksəmələğəlmə reaksiyasının getməsinə, molibdenin və reagentin ion formasına təsir edir. Molibden 2,3-ONT və An ilə pH 3.7-5.5-də qarşılıqlı təsirdə olur və nəticədə intensiv rəngli, xloroformda yaxşı həll olan müxtəlifliqandlı kompleks əmələ gətirir. Məhlulun pH-ını artırıqda və azaltdıqda MLK əmələ gəlməsi azalır.  $\text{pH} < 3.0$  və  $\text{pH} > 6.0$  olduqda kompleks alınmır (Şəkil.1). MLK kompleksin udma spektrinin pH-dan asılı olaraq maksimum qiymətinin (490nm) sabit olması göstərirki məhlulda bir növ kompleks alınır (Cədvəl 1).




**Şəkil 1.** Kompleksəmələğəlməyə pH-in təsiri ( $C_{\text{Mo}}=5 \cdot 10^{-5}$  M;  $C_{\text{2,3-ONT}}=1.5 \cdot 10^{-2}$  M;  $C_{\text{An}}=6.25 \cdot 10^{-2}$  M; 490nm;  $l=0.5\text{sm}$ )

**Cədvəl 1.** Molibden(VI) 2,3-ONT-An kompleksinin əmələ gəlməsinə pH-in təsiri.  
( $C_{Mo}=5 \cdot 10^{-5} M$ ;  $C_{ONT}=1.5 \cdot 10^{-2} M$ ; 490nm; A=0.72; pH 3.7-5.5; l= 0.5sm)

pH	A	$C_K \cdot 10^{-5}$	$\lg K_t$	$\lg \beta_k$
3.7	0.6642	4.59	12.73	19.17
4.0	0.664	4.61	12.79	19.18
4.2	0.666	4.62	12.85	19.42
4.4	0.70	4.86	14.25	19.69
4.6	0.708	4.912	15.40	20.69
4.8	0.712	4.94	15.63	20.87
5.0	0.716	4.97	16.78	23.22
5.5	0.720	5.0	16.78	23.22

**Kompleksin udma spektri.** Molibdenin(VI)2,3-ONT və An-lə kompleksinin maksimum işiq udmasının forma və maksimum vəziyyəti məhlulun optimal pH-dan və  $C_{Mo}:C_{An}$ -nınindən, 2,3-ONT qatılığından asılıdır. Anilin zəif əsas olub pH3-5,5-də  $C_6H_5NH_3^+$  kationu formasında sistemə daxil

olaraq asanlıqla ekstraksiya olunan  $MoO_2^{2+}$ -ONT-An kompleksini əmələ gətirir. Metalın və anilinin qatılığını artırıqda maksimum işiq udmanın ( $\lambda_{mak}$ ) qiyməti artır. Bu isə tam kompleksəmələgəlmə hesabına baş verir və reagentin artıq miqdarı olduqda spektirdə kənarəçixma baş vermir (şəkil.2).



Optimal pH-da (pH 3,7-5,5) molibdenin(VI) 2,3-ONT və An-lə kompleksinin xloroforin ekstraktının işiqudması 490 nm olub, onun eyniliqandlı kompleksinin işiq udmasından 434 nm kəskin fərqlənir. Mo-2,3-ONT-An kompleksinin işiq udduğu dalğa uzunluğunda (490 nm) 2,3-ONT və An-in işiq udur. Anilinin pH-in 3-5 qiymətində anilinium kationunu  $AnH^+$  əmələ gətirir. Bu da hidroksituruşu ilə  $AnH^+$ -2,3-ONT ion-assosiatı əmələ gətirir və xloroformla ekstraksiya olunur. Alınan ekstrakt kompleksin işiq udduğu dalğa uzunluğunda işiq udur. Anilin molekulunda aromatik nüvə ilə azotun istifadə olunmamış  $\pi$ -orbitalı hesabına yaranan rezonans təsir nəticəsində anilin zəif əsas kimi turş mühitdə praktik olaraq, tamamilə kation( $HAn^+$ ) formada olur və molibden ionu ilə qarşılıqlı təsirdə olmur.

**Şəkil 2.** Molibdenin 2,3-ONT və anilinlə kompleksinin işiqudma spektrisi ( $C_{Mo}=5 \cdot 10^{-5} M$ ;  $C_{ONT}=1.5 \cdot 10^{-2} M$ ;  $C_{An}=6,25 M$ ; FEK-56M; l=0,5sm; pH5)


Anilinin turşu-əsas xassəsindən məlumdur ki,[8] anilin məhlulda protonlaşaraq hidrofob kation ( $C_6H_5NH_3^+$ ) əmələ gətirir və bufer təsir göstərir.

**Qatlıq, temperatur və vaxtin təsiri.**  $MoO_2^{2+}$ -2,3-ONT-An kompleksi otaq temperaturunda alınır və uzun müddət davamlı olub, rəngdə dəyişiklik baş vermir. Temperaturun  $20-110^\circ C$  intervalında dəyişməsi rəngin intensivliyinə təsir etmir. Bu alınan kompleksin davamlı olduğunu göstərir. MLK-in alınması və ekstraksiyası üçün pH 3.7-5.5-də 2,3-ONT-nun qatılığı 0.015-0.02 M anilinin qatılığı isə 0.2-0.3 M olmalıdır. Ber qanunu 2-120 mkq/ml qatılıq intervalında gözlənilir.

**Kompleksin tərkibi.** Molibdenin(VI) hidroksinaftoy turşusu və anilinlə

kompleksində komponentlərin nisbəti molar nisbətlər, tarazlığın yerdəyişməsi, Starik-Barbanelin nisbi çıxmı [8] və kimyəvi analiz metodları ilə öyrənilmişdir. Molibdenin(VI) 2,3-hidroksinaftoy turşusuna olan nisbətini müəyyən etmək üçün metalin qatılığı ( $1 \cdot 10^{-3}$  M) sabit saxlanılmaqla 2,3-ONT-nin qatılığı dəyişdirilməklə məhlullar seryası( $10^{-3}$  - $1.5 \cdot 10^{-2}$  M) hazırlanır, anilinin qatılığı isə bütün təcrübələrdə eyni(0.3M) və sabit saxlanılır. Alınan məhlullar seryasının pH-nin 3.7-5.5 olması üçün assetat bufer məhlulu ilə durulaşdırılır və 5 ml xloroformla ekstraksiya edilir. Alınan ekstraktın optiki sıxlığı 490 nm-də  $l=0.5$  sm küvetdə FEK56-M fotoelektrokolorimetrində suya görə ölçülür.

Alınan nəticələrə əsasən  $\lg \frac{A_x}{A_0 - A_x}$  ilə  $-\lg(2,3\text{-ONT})$  arasında aslılıq qrafiki qurulur (Şəkil.3). Şəkildən görünürki  $\text{MoO}_2^{2+} : 2,3\text{-ONT}=1:2$  kimidir. MLK-də molibdenin anilinə olan nisbətini müəyyən etmək üçün sabit qatılıqlı molibden(VI) ( $1 \cdot 10^{-3}$  M) və 2,3-ONT ( $1.5 \cdot 10^{-2}$  M) məhlulları üzərinə anilinin dəyişən miqdarı əlavə edilərək alınan kompleks 5ml xloroformla ekstraksiya edilir. Ekstraktın optiki sıxlığı (pH 3.7-5.5) ölçülür(Şəkil.3b). Şəkil 3-dən görünür ki,  $-\lg \frac{A_x}{A_0 - A_x}$ -in  $\lg[A_n]$  arasındaki aslılıq qrafikində  $tga=n=2$  olur. Alınan MLK-də  $\text{MoO}_2^{2+} : \text{An}=1:2$ -dir. Müxtəlifliqandlı kompleksdə  $\text{MoO}_2^{2+} : \text{ONT:An}=1:2:2$  kimidir.



**Şəkil 3.**Tarazlığın yerdəyişməsi metodu ilə Mo (VI):2,3-ONT(1); Mo(VI):An(2) nisbətinin təyini ( $C_{\text{Mo}}=5 \cdot 10^{-5}$  M;  $C_{\text{ONT}}=1.5 \cdot 10^{-2}$  M;  $C_{\text{An}}=6.25$  M; pH 3.7-5.5; 490nm)

Göstərilənlərlə yanaşı Mo-2,3-ONT-An kompleksi alınmış, süzülmüş, yuyulmuş və 110°C temperaturda sabit çəkiyə gətirildikdən sonra, ondan nümunə götürülmüş 2M HCl-da həll edilmişdir. Alınan məhlulun bir hissəsində molibdenin miqdarı 8-oksixinolinlə qravimetrik [2] digər hissəsində 2,3-ONT-nun miqdarı  $\text{Fe}^{3+}$  ionu ilə fotometrik[9] anilinin miqdarı isə diazolaşdırma reaksiyasına əsasən 0.5M  $\text{NaNO}_2$  ilə turş mühitdə titrləməklə təyin edilmişdir[10].

Alınmış  $[\text{MoO}_2(\text{C}_{11}\text{H}_6\text{O}_3)_2(\text{C}_6\text{H}_5\text{NH}_3)_2]$  kompleksi üçün:

Hesablanmışdır, %: Mo-14.46;  $\text{C}_{11}\text{H}_6\text{O}_3$ -56.02;  $\text{C}_6\text{H}_5\text{NH}_3$ -29.58.

Tapılmışdır, % : Mo-14.20;  $\text{C}_{11}\text{H}_6\text{O}_3$ -56.24;  $\text{C}_6\text{H}_5\text{NH}_3$ -29.00.

Molibdenin hidroksinaftoy-anilin kompleksinin molar işıqudma əmsalı optimal pH-da(3.7-5.5) reagentlərin artıq miqdarı olduqda hesablanmışdır. pH-in 3.7-5.5 qiymətində reagentin artıq miqdarı olduqda kompleks praktik olaraq dissosiasiya etmir və davamlıdır. Reagentlər işiq udmur və müşahidə olunan molar işıqudma əmsalı  $\varepsilon_{490} = \frac{A_{\text{mak}}}{C_{\text{Mo}} \cdot l}$  düsturu ilə hesablanır və həqiqi molar işiq udma

$$= \frac{0,72}{5 \cdot 10^{-5}} = 1,44 \cdot 10^4 \text{ l} \cdot \text{mol/lsm.}$$

**İşin metodikası.** Ağzı kip bağlı ölçü silindirinə müəyyən həcm standart molibden(VI) məhlulu töküb, onun üzərinə 10 ml asetat bufer məhlulu 3 ml 0.1M 2,3-ONT-nun sodium duzunun suda məhlulu tökülüb qarışdırılır. Qarışığa 5ml 2M anilinin spirtdə məhlulu əlavə edilərək qarışdırılır və 20 ml-ə qədər asetat buferi ilə durulmaktadır və 5 ml xloroformla ekstraksiya edilir. Xloroform ekstraktının optiki sixlığı FEK-56M-də 490nm-də,  $l=0.5\text{sm}$  kütvetdə ölçülür.

**Kompleksəmələgəlmə reaksiyasının mexanizmi.** Alınan nəticələr göstərir ki, pH 3.7-5.5-də alınan kompleksdə Mo:2,3-ONT:An=1:2:2 kimidir. Molibdenin(VI) artıq miqdarı olduqda da tərkibdə dəyişiklik olmur. Bu alınan kompleksin  $[MoO_2(C_{11}H_6O_3)_2][C_6H_5NH_3^+]_2$  formuluna uyğun olduğunu göstərir. Molibden məhlulda müxtəlif ion formalarında olur və reagentlə müxtəlif qarşılıqlı təsir yaranır. Molibden(VI) məhlulun qatılıqından və pH-dan asılı olaraq monomer və polimer ion formalarında olur. Neytral və qələvi mühitdə pH>6.5 olduqda

molibden məhlulda molibdat ionu şəklində olur. Molibdenin(VI) qatılıqı  $10^{-4}$ M və ondan az olduqda turşuluqdan asılı olmayaraq polimerləşmə getmir və  $\text{MoO}_2^{2+}$  ionu mövcud olur[11]. Kompleksəmələgelmədə  $\text{MoO}_2^{2+}$  ionu iştirak edir və polimerləşmə prosesinin əksinə yönəlir. Tədqiqatçılar göstərir ki, [1-3]molibden(VI) ionu üçün xarakter olan komplekslərdə  $\text{MoO}_2^{2+}$  ionu iştirak edir. İkinüvəli komplekslərdə isə  $\text{Mo}_2\text{O}_3^{2+}$  və  $\text{Mo}_2\text{O}_5^{2+}$  ionları iştirak edir[6]. Molibden bidentat liqandlarla komplekslərində  $\text{MoO}_2^{2+}$  formada olur[2]. Nəzərə almaq lazımdır ki, pH 3.7-5.5-də 2,3-ONT-nun dissosiasiya sabitinin qiymətinə [ $\text{pK}_1 = 3.22$ ;  $\text{pK}_2 = 12.66$ ] [12] əsasən turş mühitdə  $\text{H}_2\text{R}$  və  $\text{HR}^-$  formaları mövcuddur. Qəbul etsək ki, sadə bir nüvəli kompleks alınır, onda məhluluda əsasən  $\text{MoO}_2^{2+}$  ionu olmalıdır. Reaksiyanın mexanizmi, MLK əmələ gələn zaman molibdenin hər molekul 2,3-ONT-dən sıxışdırıb çıxardığı protonların sayı V.A.Nazarenko[13] metodу ilə müəyyən edilmişdir. Molibdenin(VI) 2,3-ONT və An qarşılıqlı təsiri reaksiyasını aşağıdakı tən-liklə göstərmək olar:



Reaksiya tənlivinə əsasən tarazlıq sabiti hesablanır:

$$K_t = \frac{(AnH^+)_2(MoO_2(HR)_2)}{[MoO_4^{2-}][H_R]^2[AnH^+]^2} \quad (2)$$

(2) tənliyi logarifmalaşdırmaq

$$\lg K_t = \lg \frac{(AnH^+)_2 MoO_2(HR)_2}{[MoO_2(HR)] [AnH^+]^2} = \lg \frac{Ax}{A_0 - Ax} \cdot \frac{1}{(AnH^+)^2} \quad (3)$$

$$\lg K_t = \lg \frac{A_x}{A_{o-A_x}} \cdot \frac{1}{[An]^2} = \lg \frac{A_x}{A_{o-A_x}} - 2 \lg [An] \quad (4)$$

Burada nəzərə alsaq ki, MLK-nin əmələ gəlməsində anilinin mütləq qatılığıçıxdur:  $(C_{An} \gg C_k)$  onda  $\frac{C_{An} - C_K}{1 + \frac{H^+}{C_{An}}} = 1$  ifadəsi

hesablamada nəzərə alınmır. Onda(4) ifadəsinə əsasən  $\lg K_t$  hesablanır:

$$\lg K_t = \lg \frac{A_x}{A_0 - A_x} = \lg \frac{0,68}{0,72 - 0,68} = \lg \frac{0,68}{0,04} = \lg 0,68 - \lg 0,04 = 1,83251 - (-2,6020) = 1,23045 = 16,98$$

Buna əsasən  $-lgB$  tapılır:

$$-\lg B = \text{ppH} + \lg K_t = 2.14 + 16.98 = 8 + 16.98 = 24.98$$

Buradan kompleksin davamlılıq sabiti tapılır:

$$\lg \beta_k = -\lg B - qnpH + 2pK_1 = 24,98 - 8 + 6,44 = 23,42$$

2,3hidroksinaftoy turşusunun reaksiyaya giren miqdari aşağıdakı formulla hesablanır:

$C_k = C_{um} - C_{su}$  və ya

$$[H_2^- nR] = \frac{C_R - C_K}{\left[ 1 + \frac{H^+}{K_1} + \frac{K_2}{(H^+)^2} + \frac{K_1 K_2}{[H^+]^2} \right]}$$

Burada  $K_1$  və  $K_2$  2,3-ONT dissosiasiya sabiti ( $pK_1 = 3,2$ ;  $pK_2 = 12,66$ ) [12]

$C_R$ -2,3-ONT başlangıç qatılığı;  $C_K$ -pH-dan asılı olaraq kompleksin tarazlıq qatılığı olub.


$C_k = \frac{C_{Mo} \cdot Ax}{Ao}$  düsturu ilə hesablanır. Alınan

nəticələrə əsasən  $-\lg B$ -pH asılıq qrafikində xətti asılılıq hər molekul 2,3-ONT-dan bir protonun metalla əvəz olunduğunu göstərir. Bu isə ancaq  $\text{MoO}_2^{2+}$  ionunda müşahidə olunur.

2,3-ONT( $H_2R$ ) məhlulda  $HR^-$  formada olub,  $\text{MoO}_2^{2+}$  ionu ilə birləşir. Protonlaşmış anilin isə alınan anion kompleksi ilə birləşərək, onun yükünü neytrallaşdırır və  $[\text{MoO}_2(\text{HR})_2(\text{C}_6\text{H}_5\text{NH}_3)_2]$  kompleksi alınır.

**Kənar ionların təsiri.** Molibdenin 2-hidroksi-3-naftoy-anilin kompleksi şəklində ekstraksiyalı-fotometrik təyini metodu həssas olub, bir çox elementlərin iştirakı ilə molibdeni təyin etməyə imkan verir. Molibdenin təyininə metal ionlarının mötərizədə göstərilən dəfə artıq miqdari mane olmur: Al(300), Co(40), NTE(200), Zn(500), Cd(450), Ni(II)(20), V(IV)(40), Cr(III)(30), Mn(II)(170), Bi(III)(20),  $\text{UO}_2^{2+}(30)$ , W(VI)(20), Cu(II)(20), Pb(20), Ti(IV)(20).

Molibdenin(VI) təyininə Fe(III), Ce(IV), V(IV), Nb(V), Ta(V) ionları mane olur. Fe(III) və Cu(II) ionları tiokarbamid iştirak etdikdə mane olmur. Digər ionların maneçiliyi askarbin turşusu və NaF əlavə etməklə aradan qaldırılır. Tədqiqatçılar göstərir ki [1,5,6], molibden(VI) ionu üçün birnüvəli komplekslərdə  $\text{MoO}_2^{2+}$  ionu, ikinüvəli komplekslərdə isə  $\text{MoO}_2\text{O}_3^{6+}$  və  $\text{Mo}_2\text{O}_5^{2+}$  ionları iştirak edir [1,2,6]. Alınan nəticələrə əsasən MLK-in aşağıdakı formula uyğun gəldiyinə təsəvvür etmək olar:



Molibdenin 2,3-hidroksinaftoy turşusu və anilinlə MLK şəklində ekstraksiyalı-fotometrik təyini metodu həssas olub, kənar ionların iştirakı ilə molibdeni təyin etməyə imkan verir. Molibdenin təyininə metal ionlarının mötərizədə göstərilən dəfə artıq miqdari mane olmur. Pb(II), Bi(III), Sb(III), Hg(II), Ag(I) ionlarının artığı olduqda çətin həll olan çöküntülü alınır və analiziçətinləşdirilir. Molibdenin(VI) təyinində reduksiyaedicilər iştirak etməməlidir. Reduksiyaedici olduqda Mo (VI) ionu Mo(V) ionuna reduksiya olunur və yeni kompleks alınır. Bu səbəbdən  $\text{Fe}^{3+}$ ,  $\text{Ti}^{4+}$ ,  $\text{Ce}^{4+}$ ,  $\text{V}^{5+}$ ,  $\text{Cr}^{6+}$  ionları iştirak etdikdə əvvəlcə su fazaya NaF

və askarbin turşusu əlavə edilməli, sonra isə molibden əlavə olunmalıdır.

**Arpada molibdenin təyini.** Farfor tigeldə  $120^\circ\text{C}$  qurudulmuş 25q arpa üzərinə 3-5 ml etil spirti töküb, yandırılır və nümunənin tam oksidləşməsinə qədər qızdırılır. Alınan kütlə 10-20 dəqiqə müfel sobada  $450-500^\circ\text{C}$  saxlanılır. Alınan arpa külünə 2-3ml  $\text{HNO}_3$  əlavə edilir və qum hamamında qızdırılır. Qalıq soyudulduğdan sonra 1:5 nisbətində durulaşdırılmış  $\text{HCl}$  ilə isladılır və isti suda həll edilir. Ayrılan çöküntü süzülür və yuyulur. Süzüntü 10ml qədər buxarlandırılır və ölçü kolbasına keçirilir, neytrallaşdırılır, onun üzərinə 10ml asetat bufer məhlulu (pH 3.7-5.5)

3ml 0.1M 2,3-ONT-Na və 5 ml 2M anilinin spirtdə məhlulu və 5 ml xloroform əlavə edilir, şiddətli qarışdırılır. Üzvi faza su fazadan ayrılır, optiki sıxlığı 490nm-də ölçülür. Dərəcəli əyridə molibdenin miqdarı təpilir (Cədvəl 2).

**Molibdenin(VI) suda təyini.** [14] İçmeli su gün ərzində saxlanıldıqdan sonra ondan 1 litr götürülərək 3ml H<sub>2</sub>SO<sub>4</sub> (1:1) ilə turşulaşdırılır. Məhlulun həcmi 50ml çatana qədər buxarlandırılır və molibdenin miqdarı işlənmiş metodika ilə təyin edilir (Cədvəl 2).

**Cədvəl 2.** Molibdenin arpada və suda təyininin nəticələri ( $n=6$   $\rho=0.25$ )

Nümunə	X±Eα, %	mkq/ml
Arpa-1	(1.2±0.02) $10^{-5}$	
Arpa-2	(1.6±0.022) $10^{-5}$	
Arpa-3	(2.20±0.030) $10^{-5}$	
Su-1	—	(1.5±0.058)
Su-2	—	(1.2±0.030)
Su-3	—	(1.64±0.014)

## ƏDƏBİYYAT

- Умланд Ф. Янсен А. Тириңг Д. Комплексные соединения в аналитической химии. М.:Мир. 1975. 531 с.
- Бусев А.И. Аналитическая химия молибдена. М.1962. С.247.
- Лихтенштейн Г.И.Многоядерные окислительно-восстановительные металлоферменты. М.: Наука. 1979. С.169.
- Гурбанов А.Н. // Изв.ВУЗОВ “Химия и химическая технология”. 2000. Т43.№1. С.70-73.
- Qurbanov Ə.N. Qurbanova V.Ə.Şadlin-skaya Ç.V. Abdullayev T.F. Molibdenin (VI) 2-hidroksi-3-antrasil-difenilquanidin kompleksinin tədqiqi. // Kimya problem. 2010. № 2. S 332-335.
- Дементьев И.А. Козин А.О.и др. Моноядерные, полиядерные и кластерные комплексы молибдена и их реакции как модели биохимических систем и процессов. // Жур. Общей химии. 2007. Т.77. № 5. С.721-744.
- Булатов М.И., Калинкин И.П. Практическое руководство по фотоколориметрическим и спектрофотометрическим методам анализа. М.: Химия. 1976. С.198.
- Островский В.А., Колдобский Г.И. Слабые органические основания. Л.1990. С. 65-74.
- Qurbanov Ə.N. Dəmirin(III) 2-hidroksi-3-naftoy turşusu ilə fotometrik təyini. //ADPU-nun elmi xəbərləri. Təbiət elm. seriyası. 1999. № 1. S. 173-177.
- Справочник лабораторных работ по аналитической химии. М.:Высшая школа. 1974. С. 264.
- Морачевский Ю.В., Церковницкая И.А. Основы аналитической химии редких элементов Л. 1980. С.156.
- Гурбанов А.Н., Ибрагимов Г.И. Константа диссоциации и состояние 2,3-оксинафной кислоты в растворах. //Азерб.хим.жур. 1976. №3. С.112-116.
- Назаренко В.Н., Антонович В.П. Триоксифluorany. 1973. С.55.
- Сб. Вода питьевая. Методы анализа. М: Госстандарт. 1984. С.92.

**ИССЛЕДОВАНИЕ КОМПЛЕКСА МОЛИБДЕНА(VI) С 2-ГИДРОКСИ-3-НАФТОЙНОЙ КИСЛОТОЙ И АНИЛИНОМ****A.N.Гурбанов, В.А.Гурбанова, М.А.Ахмедова**

Молибден(VI) образует с 2-гидрокси-3-нафтоиной кислотой(2,3-ОНК) и анилином (An) при pH 3.7-5.5 разнолигандный комплекс (РЛК), который экстрагируется хлороформом. Максимум светопоглощения РЛК наблюдается при 490 нм, определены соотношения компонентов  $Mo(VI):2,3\text{-ОНК}:An=1:2:2$ .

**Ключевые слова:** комплексообразование, молибден(VI), анилин.

**ANALYSIS OF THE COMPLEX OF MOLYBDENUM (VI) WITH  
2-HYDROXY-3 NAPHTOIC ACID AND ANILINE****A.N.Gurbanov, V.A.Gurbanova, M.A.Ahmedova**

*Molybdenum(VI) at pH 3.7-5.5 with 2,3-gidroxynaphthoic acid (2,3-ONA) and anylyne (An) forms mixedligand complex, which is extracted by chloroform. The maximum light absorption of the complex is 490nm, ratio of components Mo(VI): 2,3-ONA :An=1:2:2 determined.*

**Keywords:** complex-forming, molybdenum, aniline.

*Redaksiyaya daxil olub 18.03.2012.*